

# Qalib ölkənin legitim maraqları nəzərə alınmalıdır

Avropa İttifaqının son qərarları Ermənistən-Azərbaycan münasibətlərinin normallaşması istiqamətindəki fəaliyyətinin səmimiliyinə şübhə yaradır

**Ötən ilin oktyabrında Azərbaycan, Ermənistən, Fransa liderləri və Avropa İttifaqı Şurasının prezidenti arasında keçirilmiş Praqa görüşündə Aİ-nin mülki monitoring missiyasının Ermənistən-Azərbaycan sərhədinə göndərilməsi ilə bağlı razılıq əldə olundu. Razılığa əsasən, missiya iki ay müddətinə 40 nəfərdən ibarət heyətlə fəaliyyət göstərəcəkdi. Azərbaycan bunun sühl prosesinin sürətlənəcəyinə, normallaşma prosesinə kömək göstərəcəyinə inanıb razılıq versə də, görünən odur ki, ölkəmizə qarşı ikili standartlar davam edir.**

Beləliklə, razılıq əsasında oktyabrin 20-də fəaliyyətə başlayan missiyanın müddəti dekabrın 19-da başa çatdı. Bu barədə Avropa İttifaqı Şurasının Mətbuat xidməti məlumat yayaraq bildirdi ki, Ermənistanda monitorinq missiyası fəaliyyətini başa vurub. Missiyanın məqsədinin isə bölgədə sülhün və təhlükəsizliyin bərpasının, etimadın yaradılmasının təmin edilməsi, həmcinin iki ölkə arasında beynəlxalq sərhədlərin delimitasiyası proseslərinin asanlaşdırılması olduğu vurgulanıb.

Üstündən bir ay keçməmiş Aİ əvəlki missiyanın effektiv olduğunu bəhana edərək bu dəfə sərhədə daha uzun müddətə və böyük tərkibdə missiya göndərmək barədə qərar qəbul etdi.

Yanvarın 23-də Avropa İttifaqı Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyaseti (CSDP) çörçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılmasına razılıq verildi. Missiyanın məqsədi Ermənistən sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Aİ tərəfindən dəstəklənən Ermənistənla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.

Missiyanın müddətinin iki il ola-cağı və EUMA-nın mandatının Əməliyyat Qərargahının Ermənistanda yerləşəcəyi vurgulanıb. Mülki Əməliyyatlar Komandiri Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlaşdırma və Davranış Qabiliyyəti Departamentiñ idarəedici direktoru Stefano Tomat olacaq. Yaxın gələcəkdə regionda əməliyyatlara rəhbərlik edən missiya rəhbəri təyin olunacaq.

Eyni zamanda Aİ-nin Xarici siyaset və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell qeyd edib ki, Ermənistanda missiyasının yaradılması təşkilatın Cənubi Qafqazdakı fəaliyyətində yeni mərholəyə start verir.

Beləliklə, Aİ missiyasının normallaşma gündəliyinin irəli aparılmasına töhfə verəcəyi ilə bağlı ilkin gözləntilərin üzərində xətt çəkilib. Əslində məqsədin, niyyətin fərqli ol-

duğу görünür. İlk razılaşmada ölkəmizin ərazisində də missiyanın yerləşdirilməsi təklif edilsə də, Azərbaycan buna icazə vermədi.

## Aİ missiyasının normallaşma gündəliyinə töhfəsi ilə bağlı gözləntilər sarsılıb

Azərbaycan Xarici İşlər Nazirliyi də Aİ-nin Ermənistanda yenidən missiya yaratmaq qərarına münasibət bildirib. XİN-in yaydığı açıqlamada qeyd olunub ki, missiyanın Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir.

Bildirilib ki, iki aylıq missiyanın dəqiq müəyyən edilmiş parametrlərinin və məqsədlərinin yüksək səviyyədə razılışdırılmasına baxmayaraq, bəzi Aİ üzv dövlətlərinin qərəzli yanaşma sərgiləməsindən sonra monitorinq missiyasının fəaliyyəti Praqada əldə edilmiş razılaşmalarla ciddi ziddiyət təşkil etdiyi müsayiət olunub. Bu da öz növbəsində, Aİ çörçivəsində qərar qəbul etmə prosesinin etibarlılığı və şəffaflığı ilə bağlı ümumi etimada təsir edib.

Əslində Aİ-nin Ermənistanda monitorinq missiyasının mövcudluğunun Ermənistən tərəfindən hər üç istiqamətdə normallaşma prosesini pozmaq cəhdələrinin artması, o cümlədən Azərbaycan, Ermənistən və Aİ Şurası liderlərinin üçtərəfli görüşünə əsaslı ittihamlarla zərbə vurulması ilə üst-üstə düşdüyü qeyd olunub. Beləliklə, Aİ missiyasının normallaşma gündəliyinin irəli aparılmasına töhfə verəcəyi ilə bağlı ilkin gözləntilərin sarsıldığını diqqətə çatdırılıb.

Vurgulanıb ki, Aİ missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir.



## Missiyanın göndərilməsi yekun sühl proseslərinin uzadılmasına hesablanıb

Milli Məclisin deputati Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında deyib ki, Aİ-nin Ermənistana növbəti uzunmüddəli missiya göndərməsi hazırlı reallıqlar çərçivəsində proseslərə heç bir müsbət çalar qatmır.

Deputat Brüsseldə Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəciliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistən baş nazirinin dörd görüşünü xatırladaraq qeyd edib ki, bu görüşlər zamanı tərəflər arasında yekun sühl sazişinin imzalanması, ümumiyyətlə, sühl gündəliyinin irəli aparılması istiqamətində ciddi müzakirələr aparılıb. Bu müzakirələr Azərbaycan və Ermənistən arasında qısa zamanda sühl sazişinin imzalanacağı təsəvvürlərini də formalasdırımağa başlayıb.

Deputatin fikrincə, Avropada sonuncu Praqa görüşündə Ermənistənə dəstək nümayiş etdirildi ki, bu da Aİ-nin 40 nəfərlik müşahidə missiyasının Ermənistən ərazisində göndərilməsi barədə qərar qəbul etməsi idi: "Azərbaycan isə ərazisinə belə bir missiyanın göndərilməsinə razılıq vermədi, amma sühl namələnə lazımlı bildiyi çərçivədə əməkdaşlığı hazır olduğunu nümayiş etdirdi. Ötən il dekabrın 19-da göndərilməmiş müşahidə missiyasının fəaliyyət müddəti başa çatdı. Amma missiyanın nəticəsi, hər hansı hesabat və ya təsəvvürlər olmadı. Bunu ardınca isə Ermənistən ərazisindən daha uzun müddətə və daha geniş tərkibdə missiya göndərilir".

Elşad Mirbəşiroğlu bildirib ki, missiyanın Ermənistən ərazisində göndərilməsini zəruri edən heç bir şərait mövcud deyil, çünki dövlətimiz tərə-

findən Azərbaycan-Ermənistən münasibətlərinin tənzimlənməsi üçün 5 maddədən ibarət şərtlər irəli sürüllüb, həm Avropada danişqılarda, həm də Ermənistən rəsmilərinin sərgilədiyi mövqelərdə bu şərtlərin möqbul və ədalətli olduğu aydın görünür. Ermənistən tərəfi şərtləri qəbul etdiyi bildirməsinə baxmayaraq, yenə hər vasitə ilə yekun sühl sazişindən yayınmağa çalışır. Praqada bu missiyanın göndərilməsi haqqında qərarın qəbulu da Ermənistən maraqlarına xidmət edir, bununla onlar yekun sühl sazişi imzalamaqdan yayarıb.

"Bu missiyanın noticəsi olmadan Avropa hələlik yekun sühl sazişinin imzalanmasının vaxtı çatmadığı mövqeyini sərgiləyəcək. Fikrincə, iki il müddətinə müşahidə missiyasının göndərilməsi proseslərin uzadılmasına hesablanıb. Hesab edirəm ki, Azərbaycanın iradəsi ilə tez bir zamanda Azərbaycan və Ermənistən arasında yekun sühl sazişinin imzalanması üçün kifayət qədər real şərtlər mövcuddur. Aİ bu şərtlərdən çıxış etmiş olsayıb, daha optimal mövqə sərgiləyərdi. Bununla həm də Cənubi Qafqaz regionunda ümumi sülhün, təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistən arasında münasibətlərin normallaşdırılması istiqamətində səmimi addım atmaq istəyini nümayiş etdirə bilərdi", - deyə E.Mirbəşiroğlu əlavə edib.

Deputat hesab edir ki, son qərarlar Aİ-nin Azərbaycan- Ermənistən münasibətlərinin normallaşması istiqamətindəki fəaliyyətinin səmimiliyinə şübhə yaradır. O vurgulayıb ki, Azərbaycanla Avropa arasında əhəmiyyətli əməkdaşlıq istiqamətləri mövcuddur və bu, Avropa üçün bu gün həyati vacib əhəmiyyət kəsb edir. Buna baxmayaraq, Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edir, ölkəmizlə razılaşdırılmışdan müşahidə missiyasını Ermənistən ərazisində göndərir.

Deputat sonda vurgulayıb ki, Aİ missiyanın məqsədinin Azərbaycan və Ermənistən arasında münasibətlərin normallaşmasına xidmət etdiyini desə də, Azərbaycanın razılığı olmadan missiyanın göndərilməsi məqsədin heç də xoşniyyətli olmadığına dəlalət edir.

**Əsmər QARDAŞXANOVA,  
"Azərbaycan"**